

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nö 123 (8716) ÇƏRŞƏNBƏ AXŞAMI, 15 iyun 2021-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Qurtuluş məfkurəsi Azərbaycan xalqının xilaskarlıq salnaməsidir

Xalqımızın çoxşılık və zəngin dövlətçilik tarixi konkrət faktları və reallıqlar osasında nozoriyyəsi ekskurs etdiğən aydın olur ki, bir orsda iki dəfə müstəqillik qazannmış Azərbaycan heç bir döndəmədən qədər güclü - qidrəli tərəfədir.

Bu gün Avrasiyada müüm strateji şəhəriyətə malik olan Cənubi Qafqaz regionunun lideri, oludurca mürəkkəb xarakter daşıyan müasir beynəlxalq münasibətlər sisteminin güclü və nüfuzlu ölkəsi kimi tanınan, müstəqillik və suverenlik rəmzlərindən olan ürəngili bayraqının qıruları və ezmətən yüksək zivelərlərə dalğalandığı Azərbaycanın adı global ictmai rəyde QALIB DÖVLƏT ifadəsi ilə assosiasiya olunur. XXI əsrin mürəkkəb şartları və şəraitindən sabitlik və təhlükəsizlik adası, tolerantlıq nümunəsi və multikulturalizm üvani, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi, siyasi tələblərdən Azərbaycanın spesifik və unikal milli inkişaf nümunəsi isə bərənək ölkələrin üçün strateji örnək və iqtisadi-siyasi fenomenidir.

Ümummilli Liderin xilaskarlıq missiyası: tarixi şərait və siyasi reallıqlar kontekstində

Təbii ki, müasir müstəqil Azərbaycan dövleti bugünkü yükseliş və tərəqqi mərhəlesi heç də asanlıqla çatmayıb. Azərbaycanın XXI əsrin en uğurlu dövlətlərindən biri olmasına şərtləndirən başlıca strateji faktorlar milli məraqlara, milli-mənəvi dəyərlərə, zəngin dövlətçilik enənələrinə və xalqın allı mənəfeyinə əsaslanan, müasir çağışılara adekvat cavab verən uğurlu daxili və xarici siyasetin həyata keçirilməsidir. Bu isə lider-xalq birliyi və milli mərhəlik sayısında mümkin olmuşdur.

Əlbəttə, bütün bəs məsələlərin mahiyyətini daha yaxşı anlaqla məhz olmaq üçün respublikamızın müstəqillik illərində keçidiyi tarixi yola siyasi, iqtisadi, sosial, strateji və beynəlxalq məsələlərin kontekstində xüsusi nəzər salmaq məqsədən müvafiq olar.


Qurtuluşdan başlanan böyük tərəqqi yolu

Düz 28 il öncə Azərbaycan xalqının taleyinə yeni bir tarix yazıldı və bu gün faxarət hissisi ilə həmin günü xatırlayıq - Milli Qurtuluş Günü.

Təqvimin bu günü qaranlıq və ümidsizliyə, səfəret və fəlakətə sürüklenmiş Azərbaycanın nücat gündür, işsizlə sabahda doğru addimlaşdırılmış tarixinin başlangıcıdır.

Ölkəmizin ve xalqımızın tarixində evezsiz xidmətləri olan, şərəfi və menali ömrümüz xalqının nücatına, milli dövlətçiliyinin dircəlməsinə həsr edən Ulu Önder Heydər Əliyevin xilaskarlıq missiyasının başlandığı Qurtuluş Günü ilə bağlı birmənlik fikir söylənilir. Müasir Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadıq dövlət kimi formalaşması Heydər Əliyevin 1993-cü ilin iyundan xalqın təklidi tələbi ilə həkimiyətini qaydılmasına nəticəsi, uzaqqorən siyasi fealiyyətinin bəhsidir.

Ardı 8-ci səh.



Tarixin dönüş möqamı

Xalqlar öz tarixini və bu tarixdə böyük rol olmuş şəxsiyyətlərinin həyat və faaliyyətini təkər keçmişən hörmət namına öyrəmirlər.

Tarix həm de onun verdiyi dərslərən nəticə cixarmaq üçündür. Eyni zamanda böyük şəxsiyyətlərin irsi, amalları, baxışları topluma bütün zamanlarında geleceye doğru en düzgün yolu göstərir.

Elə əlamətdar günler var ki, onlar xalq üçün de, dövlət üçün de bu baxımları və böyük tarixi-felsefi məna daşıyır. Ətraflı təhlil etdiğən xalqın sonrakı mərhələlərənələr etdiyi bütün nümayənlərin həminin günler arasında qırılmaz bağlılığı

olduğunu görürsən. Əmin olursan ki, xalqın hayatındə dönlüş möqamına çevrilmiş həmin gün məhz onda deyil, daha evvel yaşansaydı, o zaman bir çox siyasi tələber, itkilerin heç biri baş verməzdı.

İstiqalə ruhlu Lider

Parlaq zəfərimizle nəticələnmiş 44 günlük Vətən müharibəsində bunu hər birimiz gördük. Güclü liderin, müdrik, qətiyyətli şəxsiyyətin həllədici möqamlarla xalq üçün de, dövlət üçün da nə qədər böyük həyatı əhemmiyyət daşıdığını müşahidə etdik.

Ardı 8-ci səh.

PREZİDENT İLHAM ƏLİYEV: “Biz doğma torpaqlarımıza qayıtmışıq, Füzuliya qayıtmışıq”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.

Bax: səh. 2-3-4

Böyük tarixi zəfər milli qurtuluşun təntənəsidir

Ağdam regionun yeni iqtisadi, sənaye mərkəzinə və inkişaf, quruculuq məkanına çevriləcək

Ölkəmiz, xalqımızın taleyində elə böyük əhəmiyyətli dəşyən günler var ki, həmin tarixlərdə goləcək hayatı müyyəyen edən mühüm başlangıcların əsası qoyulub.

Bele günlərdən on önemlisi tariximizə qızıl hərflər yazılmış 15 iyun - Milli Qurtuluş Günüdür. Bu gün bizim üçün, sadəcə, təqvim bayramı deyil, böyük ictmai-siyasi və tarixi əhəmiyyətli malik gündür. Çünkü Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu güne se-

bəb olan Ulu Önder Heydər Əliyevin Azərbaycanda yenidən əhəmiyyətə qayıdışından ayrı təsəvvür etmək məmkün deyil.

Müasir gəncliyin mənəvi inkişafının başlangıç tarixi

Bəlkə də dahi liderin qayıdışı olmasadı, bu gün tam fərqli bir Azərbaycanda yaşamağa mehəkum idik.

Ardı 10-cu səh.



◆ Tarixin izi ilə...

Qurtuluş dastanı

Vətən savasının tarixi zəfəri 15 iyundan başlayır

Ötən əsrin 90-ci illərinin evvəllərində Azərbaycandakı gərginlik yalnız erməni işgəlçilərinin torpaqlarımızı işgal etmət istəyi, Qarabağ münaqışısı ilə bağlı deyildi.

Azərbaycanda yüz illərə bürə yaşıyan, digər ölkələr üçün daim tolerantlıq nümunəsi olan etnik gruppalar arasında kin toxumları səpişirdi, onlar qəsədən bir-birinə qarşı qoyulur, qızışdırırlı. Ayri-ayri bölgelərdə separatlıqlı və parçalanma meyillerinin baş qaldırılması ölkədəki xaosu daha da artırır. Həkimiyət hərisliyi, şəxsi maraqlar uğrunda gəden siyasi çəkişmələr vətəndaş məhərəbəsinə zəmin yaratmışdır, silahlı işsə düşməndü, maraqlı qüvvələr qardaş qırğınnının törediləməsindən ötrü ellərindən gələnə edirdilər.

Ardı 11-ci səh.



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri

Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedisi ilə tanışlıq



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər gəliblər.

AZƏRTAC xəber verir ki, dövlət başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedisi ilə tanış olublar.

Prezident İlham Əliyev hava limanında görülen işlər bərdə məlumat verildi.

"AzVirt" MMC-nin baş direktoru Kamil ƏLİYEV: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonunda tikinti işlərinin gedisi ilə tanış olublar.

Kamil ƏLİYEV: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonunda tikinti işlərinin gedisi ilə tanış olublar.

Prezident İlham ƏLIYEV: "AzVirt" MMC-nin baş direktoru Kamil ƏLİYEV: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonunda tikinti işlərinin gedisi ilə tanış olublar.

Prezident İlham ƏLİYEV: Görürəm, yola araq asfalt vurursunuz.

Kamil ƏLİYEV: Bizim programımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetirilecek. Biz bu tikintini aparmaq üçün burada - Qurucaya iki asfalt zavodu quraşdırılmış, üç daşqıran qırğu da var.

Prezident İlham ƏLİYEV: Burada olan materiallardan istifadə edirsiniz?

Kamil ƏLİYEV: Hem burada, hem də "Zəfer" yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, texminen 8 adəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobil.

Prezident İlham ƏLİYEV: Bu, Füzuliye gedən yolla əlaqələndirilib.

Kamil ƏLİYEV: Füzuliye gedən yolla birləşməsi bu hissədir. Hem "Zəfer" yolu ilə birləşəcək, hem də əsas o dördzolaqlı magistral yolla.

Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşmış.

Prezident İlham ƏLİYEV: Buradadır?

Kamil ƏLİYEV: Bəli, buradadır. Dam örtüyü italyadan getirilib və artıq Bakıdadır. Türküyəden fasad materialları getirilib.

Prezident İlham ƏLİYEV: Bu aerovağzal kompleksi texminən ne vaxt hazır olacaq?

Kamil ƏLİYEV: Aerovağzal kompleksi biiñ sonuna kimi tam istifadəye verilə bilər. İşlər bu sərətə getse.

Prezident İlham ƏLİYEV: Qüllə də tikilir?

Kamil ƏLİYEV: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. Işıq-signal sistemini

türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər iştirakçıda aparılır.

Sonra Prezident İlham Əliyev uçuş-ənmə zəlağında görülmüş işlərlə tanış oldu.

Prezident İlham ƏLİYEV: Büyük hissəsi artıq hazırıdır?

Kamil ƏLİYEV: 800 metr. Zəngilan da artıq torpaq işlərinə başlamışdır.

Prezident İlham ƏLİYEV: Orada da başlamısınız?

Kamil ƏLİYEV: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerdə getdi, lailahdə hərada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük hecmədir.

Prezident İlham ƏLİYEV: Biliyəm, orada dağlar kesilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?

Kamil ƏLİYEV: Biz artıq mobilizasiya olunur. Orada ofisizim var, artıq texnika aparmışıq.

Prezident İlham ƏLİYEV: Cox yaxşı. Avtomobilye yolunda işlər necə gedir?

Kamil ƏLİYEV: Cənab Prezident, Füzuli-Suşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Buz bəxşində Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə de imzaladıq.

Prezident İlham ƏLİYEV: Bəli, onu demisəm. Horadız-Əğbənd yolunun yarısını siz inşa edirsiniz.

* * *

Onu da deyək ki, hazırda Füzuli, Zəngilan və Laçın hava limanlarına uçuşlarının beynəlxalq standartlara uyğun temin edilməsi üçün yeni beynəlxalq hava dəhlizlərinin tətbiqi üzrə işlər davam etdirilir.

"Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Kəndələnçay su anbarında olublar. AZƏRTAC xəber verir ki, dövlət başçısı və birinci xanımın texniki göstəriciləri barədə məlumat verildi.

Bildirildi ki, ümumi tutumu 9,5 milyon kubometr olan bu su mənbəyi 62 min hektar sahəni suvarmağa imkan verirdi. 1993-cü ilde Füzuli rayonu erməni qəşəkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkin olub.

Ardı 3-cü sah.



Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri

“Köndələnçay su anbarı bizim əlimizdədir və əbədi bizim əlimizdə olacaq”



Əvvəl 2-ci səh.

İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təserrüfat işlərində suya ciddi ehtiyac olduğu mövslümlərdə suyun qarşısını kesir, daşınan zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırlar.

Prezident İlham ƏLİYEV dedi:

- Bura Köndələnçay su anbarıdır. Uzun illər düşmənin əlinə idi. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Bu su anbarı Ulu Önder Heydər Əliyevin göstərişi və teşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kond təsərүatının inkişafı idti və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm de Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gelecek istismarı ilə bağlı müvafiq göstərişler verildi.

Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bütün bütün su ehtiyatlarımız, çaylılarımız, göllerimiz, su anbarları - bu sərvətimiz indi bizim əlimizdir. Bu suanız - bizi əməkdaşlığımda təşkil etmək üçün yeni kanalların çekilmesi və kəhə-



Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun və “Zəfər” yolunun tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və “Zəfər” yolunda görünlər işlərle tanış olub. AZERTAC xəber verir ki, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedisi bərədə məlumat verildi.

Bildirildi ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, “Zəfər” yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri

Prezident İlham Əliyev “Füzuli” yarımsṭansiyasının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımsṭansiyasının açılışında iştirak ediblər.

AZERTAC xəber verir ki, dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımsṭansiyada görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımsṭansiyası Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin en qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair təqsiriğinə uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımsṭansiyaya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərde inşa edilecek bütün infrastruktur elektrik enerjisi ilə təchiz edəcək.

Bildirilib ki, yarımsṭansiya, o cümlədən yeni idarəetmə Mərkəzi en müasir telebələrə cavab veren avadanlıqla təchiz olunub və komplektəşdirilib. Idarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istifadə üçün hərəkəfişlər yaradılıb.

Dövlət başçısı “Füzuli” yarımsṭansiyasını işe saldı.

Yarımsṭansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sistemine ötürülməsi məqsədilə yerli mikro-SCADA dispeser idarəetmə sistemi quşulub.

Sonra Prezident İlham Əliyev yeniden qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımsṭansiyasının da məsafədən idarə olunan SCADA dispeser sistemi vəsítəsilə açılışını etdi.

Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sistemine qoşulması üçün “Şükürbəyli” yarımsṭansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədə yarımsṭansiya-

nın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektəşdirilmiş mühafizə və automotiv sistemləri ilə təchiz edilən idarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımsṭansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikilecek yarımsṭansiyaların Azərbaycanın ümumi enerji sistemine qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımsṭansiyasına imişli yarımsṭansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkililib. Eyni zamanda “Şükürbəyli” yarımsṭansiyasının idarə olunması tam rəqəmsallaşdırılıb.



“Zəfər” yolu üzərində körpünün inşası ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də “Zəfər” yolu Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülen işlərlə tanış olub.

AZERTAC xəber verir ki, dövlət başçısına körpünün bərədə məlumat verildi.

Bildirildi ki, Qurçay üzərində inşa olunan üçəşirimi körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülen bütün bərpa və yenidənqurma işləri kimi, burada da təkinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.



Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin orasından keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.

AZERTAC xəber verir ki, dövlət başçısına tunelin texniki göstəriciləri bərədə məlumat verildi.

Bildirildi ki, burada ümumilikdə iki tunel tikilecek və onların her biri ikizələqli olacaq. Tunellərin her birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.





İşgaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 23-cü bəndini rehber tutaraq **qərara alırmış**:

Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərdə vəzifə borcunu leyaqatlı yerinə yetirərək həlak olmuş əsgərdəki şəxslər 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilisidir:

Abışov Sirac Abış oğlu
Əliyev Arif Ağalar oğlu
İbrahimov Mehərrəm Əli oğlu.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 14 iyun 2021-ci il

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev

Əs-səlamu alekum ve rəhmətullahi və bərəkətuhu.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alilərə səmimi təbriklerini çatdırmaqdan memnuniyyət duymur.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavənlilik dileyirəm.

Derin hörmətlə,

*Salman bin Həmid Al XƏLIFI,
Bəhrəyn Krallığının vəlīəhdisi,
Nazirər Şurasının sədri*

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevə şəhərində) Səfirliliyinin təsis edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddesinin I hissəsinin 2-ci bəndini rehber tutaraq **qərara alırmış**:

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevə şəhərində) Səfirliliyi təsis edilisidir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 25 may 2021-ci il

Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevə şəhərində) Səfirliliyinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddesinin 32-ci bəndini rehber tutaraq, Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevə şəhərində) Səfirliliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə **qərara alırmış**:

1. Azərbaycan Respublikasının Nazirər Kabinetini:

1.1. Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevə şəhərində) Səfirliliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə **qərara alırmış**:

1.2. Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevə şəhərində) Səfirliliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə **qərara alırmış**:

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 14 iyun 2021-ci il

Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustino dövlət bayramı - Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, məktubda Azərbaycanla Rusiya arasında strateji tərafdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək seviyyəde olması məmənüləqlə qeyd edilir.

Həmçinin itirətli münasibətlərin gündəliyindəki məsələlərin hamısının uğurla reallaşdırılması üçün hökumət xətti üzrə əlaqələrin və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

İqtisadi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Nazirər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, iyunun 14-də keçirilən iclasda mövcud iqtisadi vəziyyət, 2021-2025-ci illər üzrə ilkin makroiqtisadi proqnozlar və digər məsələlər müzakirə olunub.



Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tapşırıga nəsasən, xarici diplomatik korpusun işğaldan azad olmuş ərazilərdə mövcud vəziyyətə təmizlik şəfərlərinin təskili davam etdirilir.

AZERTAC-İN bölgə müxəlfi xəbər verir ki, iyunun 13-də Azərbaycanda daimi əsasda akkredite olunmuş və qeyri-rezident şəfərlərin, hərbi attachelerin və digərlərinin, ümumiyyətdə, 120-dən çox xarici diplomatik nümayəndənin Ağdam rayonuna sefəri təşkil olunub. Diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev və digər şəxslər müşəvvet ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyev istirakçılar bildirib ki, işğaldan azad olunduandan sonra diplomatik korpus nümayəndələrinin Ağdamda ikinci sefəridir. İşğaldan azad olunmasından cəmi 6 ay keçməsine baxımaq, Ağdamda müsbət doğru çox böyük dəyişiklik var, berpa və yenidənqurma işlərinə başlanıllı. "Qafqazın Xiroslama" kimi təsnifatı işlərinə başlanıllı. Xanın qızı Xurşidbanu Nətəvanın məzarını təmizləmək, türbəsini və Qarabağın soñuncu hakimi Mehdiqulu xan Çavansırin qızı Xurşidbanu Nətəvanın qəbirüstü abidəsini de dağıtdılar.

Fotograf Rza Diqqəti 1992-ci ilə Xocalı faciəsindən sonra Ağdam Cümə məscidiində çəkdiyi və erməni vəhişliliyi eks etdirən fotosuların təriixsizə barede nümayəndəyeyinə məlumat verib. Bildirilər ki, hemdən dövrə ermenilər qətl yetirdikləri insanları bəcəsidi gotirirdilər. Xocalı faciəsi qurbanlarının meyitləri burada yuyular, kəfənlər və dəfn olunmaq üçün yola salındı.

Sona xarici diplomatik korpusun nümayəndələri Ağdam şəhər Cümə məscidiində namaz qılıblar.

Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında müzeydə saxlanılacaq.

Ağdam Dram Teatrının binasının qalıqları açıq səma altında müzeydə saxlanılacaq.

Diplomatik korpusun nümayəndələri sonra Ağdam şəhərinin mərkəzi kürçəndə ermenilərin yerləyəksən etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov nümayəndəyeyinə iżərət kompleksi haqqında məlumat verib. Bildirilər ki, Qarabağ xanlığının banisi Pənaheli xan XVIII əsrənətən Ağdamda ağa daşdan ev tikdirib. Ağdam şəhərinin adı da buranın gətirilən adıdır. Qədim türk dilində isə Ağdam kicik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib.

Diqqət etdirilər ki, Ağdam rayonunda ermeni vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən digər təhsil məsələləri tərəfdən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının banisi Pənaheli xan imarəti de ermenilər tərəfindən təhsil edilib, vandalizmənə məruz qalan tarixi-memarlıq tikililərindən biri de Kərbəlayı Səfəxan Qarabağ xanlığının banisi Pənaheli xan imarətidir. XVIII əsrənətən barabəy abidesi xan nəşlinin ilk mülklərindəndir. İşğaldan azad olunduandan sonra digər tarixi-memarlıq tikililərindən biri de Barabəy xanlığının ban

YAP Mərkəzi Aparatında Milli Qurtuluş Günüñə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı sənət sərgisi keçirilib

İyunun 14-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Günüñə həsr edilmiş “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı gənc rəssamların sənəti sərgisi keçirilib.

AZƏRTAC xəber verir ki, sərginin açılışında çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını 15 iyun - Milli Qurtuluş Günü münasibətlə tebrik edib. Milli Qurtuluş Günüñə təxliyətindən bəhs edən Tahir Budaqov bildirib ki, Azərbaycan 1991-ci ilde müstəqilliyini bərpə etse de, onu itirmek təhlükəsi ilə üz-üzə qalmışdı. Ozanıñ hakimiyyət isə respublikani idarə etmek iqtidarındır deyildi. Bu səbəbdən de, respublikamızda dərin böhran hökm sürür, torpaqlarımızı isə Ermenistan tərfindən işğalı davam edirdi. Bəls bir şəraitdə xalqımız, o cümlədən deyərliliyilərimiz bu ağır durumdan çıxış yoluñ yalnız Ulu Önder Heydər Əliyevin hakimiyyətə qayıtmışında göründü.

YAP Sədrinin müavini qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Önder Heydər Əliyevin hakimiyyətə qayıdırıñ Azərbaycanın tarixində yeni mərhələ başlandı. Tahir Budaqov Ümummülli Lider Heydər Əliyevin xalqın teklidi tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəllardan xilas olaraq inkişaf yoluna qədəm qoyduñunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldıñını, cəbhəde atəksəsin eldə olunduñunu, nizami ordu quruculuğu prosesinə başlandıñını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldıñını bildirib. Onun sözlerine görə, bəs gün mülli qurtuluş ideologiyasının tentənesi müstəqil respublikamızın davamlı inkişafında özünüñ bürüze verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan baynəlxalq müstəvəde güclü, qüdrətli dövlətə çevrilib. YAP Mərkəzi Aparatının rəhbəri diqqətən qatırıb ki, “Dəmir yumruq” emalıyyatı ilə qazanılan tarixi zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədeni, hərbi sahələrdə, eyni zamanda xarici siyasetde uğurları və xalq-iqtidar birliliyi dayanır.

Tahir Budaqov eminlikle bildirib ki, Ulu Öndərin dediyi kimi, Azərbaycanın müstəqiliyi əbdi olacaq və ölkəmizin qüdrəti daha da artacaq. O, təşkil olunmuş sərginin Milli Qurtuluş Günüñə həsr edildiyini vurgulayaraq deyib: “Düşünürəm ki, gəncliyimizin de bəs sərgide iştirakı, zəngin eserlərə tənəs olması hem onların bədii-



estetik zövgünün inkişafına təkan verir, ham də biz burada bu tədbir vəsiyyətisilə Ulu Öndərin xilaskarlıq salnaməsinə yadda salır, Azərbaycanın milli qurtuluşunun tariximizdə, dövlətimizin həyatındaki rolunu bir dəha gələrimizin diqqətinə çatdırıñ”.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov sərginin erşəye gelmesində Azərbaycan tarixi zəfərin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, Azərbaycanın siyasi, iqtisadi, mədeni, hərbi sahələrdə, eyni zamanda xarici siyasetde uğurları və xalq-iqtidar birliliyi dayanır.

Çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömer Eldarov Ümummülli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O, qeyd edib ki, her il Ümummülli Lider Heydər Əliyev həsr olunmuş sərgiler təşkil olunur və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yarımçılmaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadəti ordumuz torpaqlarımızı sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının sədri Arif Rehimzadə isə bildirib ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yə tutur. Çünkü Ulu Önder Heydər Əliyevin siyasi hakimiyyətə qayıdırı ilə, ilk növbədə, Azərbaycanın məhv olmaqdan, parçalanmadan xilas olur. Qanunsuz silahlı birleşmələr ləğv edildi, ölkənin parçalanmaq təzahürleri def edildi, vətəndaş müharibəsi dayandırıldı, güclü ordu yaradıldı.

Onun sözlerinə görə, Ulu Öndərin tarixi qayıdışından sonra respublikada bütün sahələr üzrə dövrələş dövr, Azərbaycanın dünya birliyinə feal integrasiyası başlandı, siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni inkişaf yoluñunu müəyyənləşdirildi, onun ölkənin inkişafının esası da məhz qurtuluşdan sonra qoyulub. Ulu Önder Heydər Əliyevin rəhfəndən uğurla davam etdirildi. “Dövlətviyyətini gələnlərin üzərinə mesuliyət qoyur. Biz gənclər öz fealiyyətəmizle göstərilən yüksək etimadı hər zaman doğrultmaq çalışsaqğı”, - deyə B.Islamov vurğulayıb.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. erməni işşalından azad etdi. Biz bu il Milli Qurtuluş Günüñə qəlebə ehvali-ruhiyəsi ilə qeyd edirik. Qazanılan bütün nüailiyətlərin əsasında isə qurtuluş məfkurusu dayanır.

YAP Gənclər Birliyinin sədri Baxtiar İslamov da çıxışında 15 iyun - Milli Qurtuluş Günüñə tariximizdə rolündən danışraq, müstəqil Azərbaycanın qurulması və inkişafında Ulu Önder Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. O bildirib ki, müasir Azərbaycan gəncliyinin inkişafının esası da məhz qurtuluşdan sonra qoyulub. Ulu Önder Heydər Əliyevin rəhfəndən uğurla tədbirin bölgüsü. Ölkədə cərəyan edən ziddiyyətli ictimal-siyasi proseslər, ölkənin cəmiyyətinin gələcəyini və inkişaf yoluñ müəyyənləşdirildiñ, onun ölkənin ictimal-siyasi heyatında yaxından iştirak edən aparcı qüvvə olmasına nəzəre alan Ümummülli Lider Gənclər Gənclərinin geniş meydən verməyin tərəfdarı kimi çıxış edərək, onlara böyük diqqət ve qayıdış ilə yanaşı.

Ali Sovetin Sədri kimi Heydər Əliyev 1993-cü il sentyabrın 22-də parlamente gəncliyin nümayəndələri ilə görüşüb, onlara bildirilən bölgüsündən təşkilatları böylüşdü. Ölkədə cərəyan edən ziddiyyətli ictimal-siyasi proseslər fonunda, dövlət başçısının gələcək vaxt ayıraq, onların problemləri və qayğıları ilə maraqlanması, cətinliklərini diqqət mərkəzində saxlaması gəncliyə verilən böyük qiymət idi.

Ulu Önder deyirdi: “Hər bir xalqın, hər bir milletin, hər bir ölkənin gəncləri onun həm bu gürbət, həm sabahidir, həm də ümidiidir”. Bu fikirə Ulu Önder Heydər Əliyevin gəncliyin ölkəmizin ümidi adlandırmaqla onlara nece yüksək qiymət vermeşini ayıran tezahürədir.

Iştər Ümummülli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəməz rəhbərlik etdiyi, istərse de 1993-cü ildən sonrakı dövrə gənclər siyaseti hər zaman on planda

Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır

İyunun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycanda akreditə olunmuş səfiri Erling Sönsberg ilə görüşüb.

Səməd Seyidov səfiri salamlayaraq ölkələrimiz arasında əlaqələrin mövcud vərbi, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb. Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb. Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb. Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb. Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib, onun çoxpartiyalı parlament kimi formalasmasını, müxalif partiyaların nümayəndələrinin qanunvericisi organının sedarətindən və komitələrin rəhbərliyindən söz açıb.

Səməd Seyidov VI çağırış Milli Məclisin mütərəqqi yenilikləri barədə səfirə məlumat verib,



MİLLİ QURTULUS

- SÜRƏTLİ İNKİŞAF, DÜŞÜNÜLMÜŞ SİYASƏT VƏ QÜDRƏTLİ DÖVLƏT QURUCULUĞU MƏRHƏLƏSİ

1993
2021

Əvvəl 1-ci səh.

Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçüncü bayraqımızın yeniden qaldırılması, Naxçıvan MSSR adından "Sovet Sosialist" ifadəsinin çıxarılmış, 1990-ci il yanvar ayının 20-də Bakıda töredilmiş qanlı hadisələri siyasi qızılım veriləsi, Naxçıvan ehalisinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etmemesi haqqında qarar qəbul edilmiş, 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyinin Günü elan olunmasından sonra imza atılması dövlətçilik tariximizin en müümün realşaları sırasında yer aldı. Bunlara yanaşı, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalıları Heydər Əliyevi müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasına təklif etmiş, Ümummilli Liderin ziyanlara göndərdiyi cavab məktubunda partiyanın yaradılmasına və ona rehbərlik etməye razılıq vermesi də mütəsir Azərbaycanın inkişaf yoluna çıxmamasına, xalqımızın parlaq geleçinənin formalşdırılması na zəmin yaradın ehemiyəti hadisələrindən. 1993-cü ilin meşhur iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərəməzin xilaslaşdırma tərəqqisi və səmərəliliyi, Ümummilli Lider Heydər Əliyev təkdi tələbələrənən sonra Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimiz, milli qur və leyəyatın barpa naminə tarixi missiyasını yerine yetirməye başlamışdı. İyunun 15-de Ulu Önder Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sedri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdı.

Xalq-lider birliliyi Azərbaycanı təmənzüldən xilas edərək tərəqqi, yüksəlşər, rıfah və intibah yoluna çıxdı.

Azərbaycanın müasir dövlətçilik tarixinde Milli Qurtuluş Günü - nümsətənə yeri və rolu var. Bu, her seydan evvel, xalq-lider birliliyi nəticəsində Azərbaycan dövlətinin müstəqilliyini itirmək, dünənin geosiyasi xeritindən silinmək təhlükəsindən, təmənzüldən və böhrəndən xilas olaraq tərəqqi və yüksəlşər, rıfah və intibah dövründə qədim oymasıdır. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Qurtuluş məfkurusu Azərbaycan xalqının xilaskarlıq salnaməsidir. Qurtuluş fəlsəfəsi ham də onu ifadə edir ki, Ulu Önder Heydər Əliyev zamanın ve xalqının Onur derin zəkasına və polad iradəsinə, zengin dövlətlilik təcrübəsinə, qətiyyətli mövqeyinə və sənəsiz Vətən sevgisine güvənərək etibar etdiyi xilaskarlıq missiyasını ləğvinə yuxarıdaş etməsi, müvəffeq olub, Azərbaycan tərəqqi və "Zəfər" yoluna çıxarıraq respublikamızın beynəlxalq münasibətlərin sisteminin nüfuz və güclü iyerarxiyasında sürəti yüksəltmişini təmən edib. Ona görə də fenomen şəxsiyyət, dünya şöhrəti siyasetçi və əbədiyyasər ilər Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını milli irs və müasir döşəncəsindən, yaranan mənəvi-siyasi dəstək verilməsi baxımından mühüm amil oldu.

Ulu Öndərin yaradıcılığı oldğu müasir azərbaycanlı ideologiyası milli hemrəyliyi təmən edən məfkuraya çevrildi

Ən mühüm məsələlərdən biri budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə etibarən ölkəmizi rehbərliyi dövründən heyata keçirilən milli siyaset xalqımızın hemrəyliyini təmən edib. Xüsusi de, siyasi-ideoloji istiqamətde görülən işlər nəticəsində istər ölkəmizdə, istərse de respublikamızın hüdudlarında kəndən kəndən yaşayan soyladalarımızın vahid milli məfkure olan azərbaycanlıq ideologiyası etrafında six birleşməsi təmən edilib. Bir sőzə, özündə tarixi ənənələri, mütərəqqi dəyərləri, dövlətlik prinsiplərini ehtiva edən azərbaycanlıq milli hemrəyliyini təsdiq etməsi, Azərbaycan xalqının inam və etimadını en yüksək seviyədə doğrultdu. O, zəngin dövlətçilik və idarəetmə təcrübəsinə malik olan təcrübeli şəxsiyyət kimi Azərbaycanın qarşısında duran strateji və zəifləri çox yaxşı bildir və bunu görə də dövrün realşaları, qanunaygırılıqları, milli və qlobal çəşitlilikləri dəsəsində inkişaf paradigmalarını olduqca daqiq müəyyənləşdirirdi. Ulu Öndər, ilk növbədə, etibarlı təhlükəsizlik və dayanıqlik sabitlik mühitinin yaradılması istiqamətindən konkret tədbirlərə həyata keçirdi. Dövlət çərvişinə cəhdərin, mərkəzdənqəməyənən təmən etməsi və digər mühüm addımlar inkişaf üçün əlverişli sabitlik şəxsinin formalaşmasını təmən etdi. Bun-

dan sonra dövlət quruculuğu istiqamətində meqsədönlü tədbirlərin realşdırılması, o cümlədən ilk parlament seçkilərini keçiriləsi, müstəqillik dövrünün ilk Konstitusiyasının hazırlanması və ümum-xalq səsvermesi - referendum əsasında qəbul edilmiş, effektiv idarəetmə sistemini formalşdırılması, siyasi-hüquqi islahatların heyata keçirilməsi yeni mərhələdə Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə addım-addım irəliyəməsine tekan verdi. Bununla yanaşı, kütləvi informasiya vasitələri üzrə senzurən aradan qaldırılması, insan və vətəndaş həquq və adazlıqlarının temin ediləsi, vətəndaş cəmiyyətinin təşkülü və tərəqqisi istiqamətində konkret ictimai və hüquqi xarakterli addımlar yeni mərhələdə inkişafa xidmət edən mühüm tədbirlər idi. Bunlara yanaşı, siyasi sistemin formalşdırılması, plührəzimizin temin olunması Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliyəməsine və mütərəqqi, sivil dəyərlər esasında dünya birliliyinə integrasiyasına mühüm töhfə oldu.



Qurtulus məfkurəsi Azərbaycan xalqının xilaskarlıq salnaməsidir

Yuxarıda sadalananlarla yanaşı, qisa müddət ərzində ölkədə nizami ordunun yaradılmasının, mürəkkəb regional və beynəlxalq sərafällete atəskəsə nail olunmasının, Ermenistanın işğalçı siyaseti nəticəsində meydana çıxmış münəqşiqənin dinc yolla nizama salınmasına dair danişqlara başlanmasından xüsusi əhemmiliyi var id. Paralel olaraq respublikamızın beynəlxalq münasibətlər sisteminin subyektləri ilə ikitərəfi tətbiq olunduğu nəticəsində inkişaf etdirilmiş, adımlarla təmən edilmişdir. Azərbaycan dövləti mütəşəkkiliyini əldə edəndən sonra azərbaycanlıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan bütün azərbaycanlılar üçün "əsas ideya olub. Azərbaycanlıq - milli-mənəvi ideyaların vətəndaşlığından asılı olmaraq, daim öz milli, mənəvi dəyərlərinə, milli köklərə sadıq olmalıdır. Bizim hamımızı birləşdirən, həm də tərəpərəvər ruhunda tərbiye almış, döşməne nişrat hissini Qələbəye apardı və Azərbaycanı tərixi edəti, - deyib. Bu reallıq kəndçiliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə emziniñ fonundan, əsas yüksək mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması deməkdir".

Azərbaycanlıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətənəna six mənəvi tellerle bağlı olan, milli dəyərlər və ənənələr, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyətinin müxtəlif sahələrində yüksək fəaliyyət göstərən və respublikamızı beynəlxalq müstəqil dövlətin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması deməkdir".

Azərbaycanlıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətənəna six mənəvi tellerle bağlı olan, milli dəyərlər və ənənələr, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyətinin müxtəlif sahələrində yüksək fəaliyyət göstərən və respublikamızı beynəlxalq müstəqil dövlətin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması deməkdir".

Bələdliklə, Ümummilli Liderin heyata keçirdiyi uğurları daxili və xarici siyaset kursu Azərbaycan dövlətinin strateji maraqlarının qorunmasına xüsusi qarşılıqlı yanaşan, xalqımızın rəfahının gücləşməsini, müstəqil respublikamızın dünya arenasında yüksək nüfuzu olan ölkə, etibarlı tərefdəs kimi tanınmasını təmən edir. Milli dövlət rəsulcuqluq siyaseti çerçevesində bütün istiqamətlərdən heyata keçirilən strateji əhemmiliyi tədbirlər Azərbaycanın XX əsrin realşaları ətrafinda qüdrətli dövlət kimi təsdiq olundu. Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq arenada qüdrətli dövlət və etibarlı tərefdəs kimi tanınmasını təmən etdi.

Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq arenada qüdrətli dövlət və etibarlı tərefdəs kimi tanınmasını təmən etdi.

Suşaya sefəri çərçivesində Cıdır düzündə olarkən "On yeddi ildə ki, men Azərbaycanın rehbəriyim. Bu illər ərzində yetişən insanlar bu torpagları azad etdilər. Bütün nəsillərden olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirmiyəkim, əsas yüksək, əsas vezifəni genc nəsil yerine yetirdi. 2003-cü ildə 10 yaş, 15 yaş olanların bu gün 27-32 yaşı var. Onların məhə vətənpərvər ruhunda tərbiye almış, döşməne nişrat hissini Qələbəye apardı və Azərbaycanı tərixi edəti, - deyib. Bu reallıq kəndçiliyinin vətənpərvərlik ruhunun timsalında və xalqımızın mübarizə emziniñ fonundan müsələqəl Azərbaycan dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması deməkdir".

Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq arenada qüdrətli dövlət və etibarlı tərefdəs kimi tanınmasını təmən etdi.

Beləliklə, Ümummilli Liderin heyata keçirdiyi uğurları daxili və xarici siyaset kursu Azərbaycan dövlətinin strateji maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyətinin müxtəlif sahələrində yüksək fəaliyyət göstərən və respublikamızın dünya arenasında yüksək nüfuzu olan ölkə, etibarlı tərefdəs kimi tanınmasını təmən edir. Milli dövlət rəsulcuqluq siyaseti çerçevesində bütün istiqamətlərdən heyata keçirilən strateji əhemmiliyi tədbirlər Azərbaycanın XX əsrin realşaları ətrafinda qüdrətli dövlət kimi təsdiq olundu. Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq müstəqil dövlət və etibarlı tərefdəs kimi tanınmasını təmən etdi.

Siyasi varişliyin təmən olunması - milli dövlətçilikin qorunmasına.

Azərbaycan dövlətçiliyinin qorunmasına və milli-tarixi ənənələrin yaşadılmasına, müasir müstəqil Azərbaycanın dinamik inkişafını təmin etməsi, təsdiq olundu. Mehriban xanım Əliyevin milli maraqlarla vətəndaşlığını təsdiq etdi. Təsdiq olundu. Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq mənəvi-siyasi dəstəkli reformalarla idarəetmənin 3 dəfə böyümüşü, ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq müstəqil dövlət və etibarlı tərefdəs kimi tanınmasını təmən etdi.



Prezident İlham Əliyevin ölkəməz rehbərlik etdiyi 18 ilə yaxın müddət ərzində gürünən işlər bütün sahələrin inkişafını təmən edib və ardıcıl naliyyətlərə müsəyafət olundu. İlk növbədə, respublikamız funksional və dayanıqlı inkişafı təmən olunmasında göstərildi. XXI əsrin üçüncü ilindən sonra inkişafın əsaslı təsdiq olundu. Kompleks, sistemli, ardıcıl və coxsəxalı səciyyə dasıyan institusional və digər xarakterli reformalar idarəetmənin əsərliyi və təqvimlərin artırılması, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyev siyaseti Azərbaycanın beynəlxalq müstəqil dövlət və etibarlı tərefdəs kimi tanınmasını təmən etdi.

Danılmaz həqiqətdir ki, Prezident İlham Əliyev döyündə innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik olan, modern idarəetmə sistemi yaranan islahatları idarəetməyi tərəfənər. Dövlət başçısının islahatı kursunun progressiv nəticələri özünü bütün sahələrin inkişafına təmən olunmasında göstərildi. Kompleks, sistemli, ardıcıl və coxsəxalı səciyyə dasıyan institusional və digər xarakterli reformalar idarəetmənin əsərliyi və təqvimlərin artırılması, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətinə və parlaq geleçiyinə nail olunması, müasir senaye quruculuğunun heyata keçirilməsi, təmən etməsi, təsdiq olundu. Heydər Əliyevin inkişafının əsaslı təsdiq olundu. ÜDM-in və valyuta ehtiyatlarının əhemmiliyi deyəcək artırmalarla, əsas yüksək məsələlərin müsələqəl Azərbaycanın dövlətinin mütərəqqi simasının, sarsılmaz qüdrətin



MİLLİ QURTULUS

- SÜRƏTLİ İNKİŞAF, DÜŞÜNÜLMÜŞ SİYASƏT VƏ
QÜDRƏTLİ DÖVLƏT QURUCULUĞU MƏRHƏLƏSİ

1993
2021



Əvvəl 1-ci səh.

Azərbaycan 1993-cü ildə bir dövlət kimi parçalanmaq, adının tərrixən silinməsi təhlükəsi ilə üz-üzə idi. Müstəqiliyini yeni qazanmış respublikamız ictimai-siyasi böhran içinde çapalayırdı, yardım isteyirdi. Ancaq bu yardımına ona göstərən var idimi!?

Nə ölkə daxilində, nə de xaricdəki qüvələr Azərbaycanı bələdən xilas etmək niyyətindəydi. Əksinə, onlar Azərbaycanı parçalanmış görək üçün sey göstərir, onu məhv etmək istəyirdilər.

Heydər Əliyev-xalq birliyi

Qurtuluş tarixinin əsasını qoydu

◆ Tarixin izi ilə...

Qurtuluş dastanı

Vətən savaşının tarixi zəfəri 15 iyundan başlayır

“Atəşkəs elan olunmasaydı,
Azərbaycan daha çox
ərazilərimi itirə bilərdi”

Qisa zaman arzində yüksək fədakarlığı sayesinde Azərbaycanda ictimai-siyasi sabitliyi tədricən təmin edən Heydər Əliyev coxşayı danışçılarından sonra - 1994-cü ildə cəbhə xəttində atəşkesin elan edilməsinə nail oldu. Bu, həmin zaman özümüzün iqtişadıyyatı inşaf etdirmək, ordumuzu gücləndirmək, topçularımızın işgalindən azad edilməsinə nail olan yüksək hərəkətlərinə nail oldu. Həmin zaman özümüzün inşaf etdirmək, ordumuzu gücləndirmək, topçularımızın işgalindən azad edilməsinə Heydər Əliyev siyasetinin hər zaman başlıca hədofi olmuşdur.

Təpələr

köckünü yerbəyər edənədək, dövlət əməkdaşlığını dayandırına qədər “15 iyun xalqı”nın davam etdirildi.

Zahid Orucun fikrincə, dahi liderin Bakıya qayıdış tezki tezki 1991-ci ilde müstəqilliyini elan edən Azərbaycanı deyil, 1918-ci ildeki Cümhuriyyətimizi, ürcüngi bayramızı da xilas etdi: “Biz sovet dövründə nəinki keçmiş siyasi liderlərdən, cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin varlığından xəbərsiz böyüdüdül. Lakin Heydər Əliyev siyasi tariximizdə obyektiv nezərlər baxdı, düzgün dövlətçilik dəsləri verdi. Heydər Əliyev istəsədi, nüfuzunun en yüksək çağında yeri hərəkətli işlərinə aparılması baxımından çox vacib idi. Atəşkəs teşəbbüsü ilə çiçək edib onu gerçəkləşdirəndən baxma-yaraq, topçularımızın erməni işgalindən azad edilməsinə Heydər Əliyev siyasetinin hər zaman başlıca hədofi olmuşdur.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Qisa zaman arzində yüksək fədakarlılığı sayesinde Azərbaycanda ictimai-siyasi sabitliyi tədricən təmin edən Heydər Əliyev coxşayı danışçılarından sonra - 1994-cü ildə cəbhə xəttində atəşkesin elan edilməsinə nail oldu. Bu, həmin zaman özümüzün iqtişadıyyatı inşaf etdirmək, ordumuzu gücləndirmək, topçularımızın işgalindən azad edilməsinə Heydər Əliyev siyasetinin hər zaman başlıca hədofi olmuşdur.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc Ulu Öndəre yüksək müsələsi obyektiv tarixi gerçelik sayır: “Dövlət, mülk, azadlığımıza, uğur-muğamın keçilənəsi onu keçidi Heydər Əliyevə qarşı kin-kidürət baslayıb. Qətiyevi teccübəydi ki, onun ölümdən qurtardığı adamları bir çoxu şəxsi düşmənleri yox, dövlətə qarşı silahla silah-sızavaşçıları idi. O işe regiblərinin həmisini bağışladı, cünki Əliyev dözmənədə lideriydi”.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.


Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”

Zahid Oruc bu fikirdən ki, 44 günlük Vətən müharibəsindeki Qəlembəzinən əsası da 1993-cü ilin 15 iyun tarixindən təşkil olunmuşdur. Onun qənaətinə görə, Milli Qurtuluş olmasadı, 10 noyabr tarixində möhtəşəm qəlebə tarixi kimi düşmesini de təsəvvürə getirmək qeyri-müsbət idi.

Təpələr

“Atəşkəs elan olunmasaydı, Azərbaycan daha çox ərazilərimi itirə bilərdi”



Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki,
mən azərbaycanlıyam!

Heydər ƏLİYEV

Azərbaycan xalqını

15 İyun - Milli Qurtuluş Günü

münasibətlə təbrik edir, sülh,
xoşbəxtlik, əmin-amanlıq,
firavan həyat arzulayıraq

“Bakı Abadlıq Xidməti” MMC



Azərbaycan xalqını

15 İyun - Milli Qurtuluş Günü

*münasibətilə təbrik edir, birlik,
firavanlıq və işıqlı gələcək arzulayır*

**Bayramınız
mübarək!**



"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının dövlət əsası vəsait qoyuluşu (investisiya xərcləri) çərvivəsində "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğunun xarici su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" işlərinin satın alınması üçün **açıq tender elan edir**

Tender istirakçılara teklif olunur ki, öz tender tekliflərini möhrülənmiş, imzalımlı iddiacının son bir ilədəki (ager daha az müddət fealiyyət göstərirse, bütün fealiyyəti dövründeki) maliyyə vəziyyəti barəde bank tərəfindən verilmiş arayış;

Müqaviləni yerinə yetirmek üçün tender istirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdır;

Tenderda istirak etmək isteyənlər aşağıdakı məbləğdə istirak haqqını göstərlən həsabına köçürdüklənən sonra Azərbaycan dilində tarif olunmuş Əsas şərtlər təpusunun Bakı şəhəri, Moskva prospekti, 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Satınalma məsləhətlərinin 67 ünvanında yerləşən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Vergi Məcəlləsi ilə müəyən edilmiş vazifələrinin yerinə yetirilməməsi hallannın mövəud olmaması barəde arayış;

- iddiacının satınalma müqaviləsinə bağlaşmış salahiyətinin olması (Şəxsin salahiyəti olmasından barədə emr təqdim edilməldir);

- öz emlakdan sarbat və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olmasından barədə arayış;

- müflis olan olunmaması, əməkçi üzərində həbs qoyulmaması, ödənişə yönəlmüş girovun olunması, məhkəmənin qərar ilə kommersiya fealiyyəti dayandırılmış şəxs olunmasından barədə arayış;

- satınalma prosedurlarının başlanğıcından əvvəlki 5 il erzində əzərlərinin, habelə işlərinin idarə edənlərinin, qulluqçularının pəsəkar fealiyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətde görə məhkəmə olunmaması, yaxud onların müvafiq pəsəkar fealiyyətləri ilə müşəqə olmasının məhkəmə qaydalarında qadağan edilməməsi barəde arayış;

- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II mesuliyyət seviyyəli bina və qurğuların təkinti-qurşaqdırma işlərinin yerinə yetirilməsi üzərə verilmiş xüsusi raziyiş (lisensiya) və onun əsasında həyata keçirilməsine icaza verilən işlərin raziyiş;

- iddiacının son bir ilədə fealiyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti;

- müflis olan olunmaması, məhkəmənin qərar ilə kommersiya fealiyyəti dayandırılmış şəxs olunmasından barədə arayış;

- satınalma prosedurlarının başlanğıcından avvalki 5 il erzində əzərlərinin, habelə işlərinin idarə edənlərinin, qulluqçularının pəsəkar fealiyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərinin yanlış göstərmələri ilə əlaqədar cinayətde görə məhkəmə olunmaması, yaxud onların müvafiq pəsəkar fealiyyətləri ilə müşəqə olmasının məhkəmə qaydalarında qadağan edilməməsi barəde arayış;

- Azərbaycan Respublikası dövlət standartlarına uyğun olaraq I və II mesuliyyət seviyyəli bina və qurğuların təkinti-qurşaqdırma işlərinin yerinə yetirilməsi üzərə verilmiş xüsusi raziyiş (lisensiya) və onun əsasında həyata keçirilməsine icaza verilən işlərin raziyiş;

- iddiacının son bir ilədə fealiyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatının surəti.

İşlərin qısa təsviri:

Su və kanalizasiya şəbəkəsinin çəkilməsi, tullantı s/t qurğusunun tikintisi və digər əlaqədar işlər.

Tenderdə istirak haqqı: 500,00 (beş yüz) AZN

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti

VÖEN: 9900001751

Bank: "Kapital Bank" ASC-nin 1 sayılı Nəsimi filialı

Kodu: 200112

VÖEN: 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65ALIB33070019441100216111

Xarici valyutada hesab nömrəsi AZ55ALIB33170018401100216111

Mh: AZ37NABZ013501000000000001944

SWIFT: ALIBAZ2X

İstirak haqqı heç bir haldə geri qaytarılmır.

Tender istirakçıları tenderde istirak etmek üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderde istirak etmek üçün erize;

- istirak haqqının öndənilməsini təsdiq edən bank sənədi;

- tender teklifi (zərflərin açıldığı tarixdən sonra an azı 45 bank günü arzında qüvvə olsalıdır);

- tender teklifi deyərin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvəde olma müddəti tender teklifiin qüvvəde olma müddətindən 30 bank günü cox olmalıdır);

- tender istirakçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçidiyi rəkvizitləri;

- məlğəndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (konkret subpodratçının adı göstərilmək);

Tender komissiyası

BİLDİRİS

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası tərəfindən 06 may 2021-ci il tarixdə "Akademiya-nın inzibati binasında və həyətyanı sahəsində cari təmir işlərinə layihə-smetə sənədlərinin hazırlanması işinin satın alınması"na dair keçirilən kotirovka sorğusu prosedurunda "AZTEXCASPİAN" Məhdud Məsuliyətli Cəmiyyət qalib elan edilmişdir.

Qalib iddiaçı ilə 18 may 2021-ci ilde müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİS

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən 07 may 2021-ci il tarixdə www.etender.gov.az Portalında və "Azərbaycan" qəzetindən elan olunmuş "Ucar-Zərdab rayonları üzrə Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin fealiyyətə başlaması üçün teşkilati işlərinin həyata keçirilməsi, mərkəzdə KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması" ilə əlaqədar keçirilmiş təkliflər sorğusunda "Microfinance Consulting" MMC qalib elan olunmuşdur.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİS

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən "DOST Agentliyinin 4 sayılı Bakı DOST və 6 sayılı DOST mərkəzləri üçün 4 edəd minivan tipli avtoməqəyyat vasitəsinin satın alınması" ilə əlaqədar keçirilən açıq tenderin "Dövlət satınalma məsləhətlərinin qüvvədə olma müddətindən 30 bank günü cox olmalıdır"; tender təklifi 1 faizi həcmində bank təminatı (Təminatın qüvvəde olma müddəti tender teklifiin qüvvəde olma müddəti tender teklifiin qüvvəde olma müddətindən 30 bank günü cox olmalıdır); tender istirakçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçidiyi rəkvizitləri; - məlğəndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (konkret subpodratçının adı göstərilmək);

Tender komissiyası


BİLDİRİS

21.05.2021-ci il Dövlət satınalma məsləhətlərinin vahid internet portalında (<https://www.etender.gov.az>) və "Azərbaycan" qəzeti 22 may 2021-ci il tarixli nömrəsində icbari Tibbi Siyorta üzrə Dövlət Agentliyi tərəfindən "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı" üzrə dərman vasitələrinin satın alınması üçün elan edilmiş açıq tender iddiaçının sorğusunda "Dövlət satınalma məsləhətlərinin qüvvədə olma müddəti tender teklifiin qüvvədə olma müddəti tender teklifiin qüvvədə olma müddətindən 30 bank günü cox olmalıdır"; tender təklifi 1 faizi həcmində bank təminatı (Təminatın qüvvəde olma müddəti tender teklifiin qüvvədə olma müddəti tender teklifiin qüvvədə olma müddətindən 30 bank günü cox olmalıdır); tender istirakçının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qeydiyyatdan keçidiyi rəkvizitləri; - məlğəndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (konkret subpodratçının adı göstərilmək);

Tender komissiyası



15 İYUN - MİLLİ QURTULUS GÜNÜ



*Milli Qurtuluş Günü münasibətilə dost və qardaş Azərbaycan xalqını
səmimi-qəlbdən təbrik edir, sülh və əmin-amanlıq diləyirik!*



Zaqatala Suvarma Sistemləri İdarəsi açıq tender elan edir

Tender 1 LOT üzrə keçirilir.

LOT 1: Topaq məcralı "Qobucuq" kanalının (PK25+00-PK47+80) beton üzütləye alınması ve üzərindək qubuların tamiri işlərinin satın alınması.

Tender istirakçılarına tətik edilir ki, satınalma elektron Portal vasitəsilə keşirildiyi üçün müəcidiyyəti elektron Portal vasitəsilə təqdim etdirir.

Təkiflərin qeymləndirilməsində aşağıdakı məyarlara əsasən tətiklər veriləcəkdir: aşaçı qymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerine yetirilməsi, iddiaçının maddi-texniki imkanları, iddiaçının faktiki yerəşdiyi və maliyyə vəziyyəti. Müqavilənin yerine yetirilməsi üçün tətiklər istirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdır. Məlumat məbədiləsi yalnız dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır. Tender təkifləri, eləcə də bütün yazızmalar və sənədlər Azərbaycan dilində tərtif olunmuş tətiklər (xarici dildə olan tətiklər Azərbaycan dilinə tərcümələndən sonra) tətiklər (podratqlar) tətiklərləri, eləcə də bütün sənədləri və müraciətləri dövlət satınalmaları üzrə vahid internet Portalı vasitəsilə təqdim etməlidir. Müsabiqədə göstərilen vaxtdan gec təqdim olunmuş sənədlər və tətiklər qəbul olunmalıdır. Məlqəndərlərin (podratqların) salahiyəti nümayəndələri portalda daxil olmaqla istirak edə bilərlər. Məlqəndərlərin açılış, tender qeymləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Tender proseduru "Dövlət satınalmalarının haqqında" qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyatlı normativ-hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (<https://etender.gov.az/laws>) tanış olaraq bilərsiniz. (Əlaqələndirici şəx: Baş məhsüb Şükür Əliyev, eləcə də nömrəsi (+99451) 541-34-31).

İştirak həqiqi:

Zaqatala Suvarma Sistemləri İdarəsi

Hə: AZ02CTRE0000000000000235021

VÖEN: 5100135161

Bəndə Dövlət Xəzinədarlıq Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.I.F.T: CTREA222

Büdcə təsnifatı: 142330

Büdcə sahviyyətin kodu: 7

İştirak həqiqi heç bir halda geri qaytarılmır.

Məlqəndərlər (podratqlar) iddiaçı statusunu alımaq və tenderdə istirak etmek üçün aşağıdakı məsədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

Tender komissiyası

"Bakıxanov Trikotaj" ASC-nin səhmdarlarının nəzərinə

"Sehmardar Cəmiyyəti" haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, "Bakıxanov Trikotaj" ASC si zi 18 iyun 2021-ci il saat 11:00-də sehmardar cəmiyyətin növbəti yığıncağına dəvət edir. Yığıncaqdə aşağıdakı məsələlər
lərə baxılacaq:

1. 2020-ci il üzrə məhsəbat balansı və hesabatların təsdiq edilməsi.
2. Cari məsələlər.

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, 26
Əlaqə telefonu: (012) 425-23-22.

Rəhbərlik

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri,
Məhəmmədiyə prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
azredaktor@mail.ru
azerbaijan-news.az

Telefonlar

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Bas redaktor müavinləri	- 538-86-86, 434-63-30,	və informasiya səbəbi	- 432-37-68,
Masul katib	- 539-72-39,	Humanitar siyaset səbəbi	- 538-56-60, 539-63-82
Masul katib müavinləri	- 539-43-23,	İctimai əlaqələr səbəbi	- 539-49-20, 538-31-11,
Parlement və siyaset səbəbi	- 539-84-41, 539-21-00,	Fotoillustrasiya səbəbi	- 538-84-73,
İqtisadiyyat səbəbi	- 538-42-32, 538-35-55,	Kompiuter mərkəzi	- 539-20-87,
		Mühəsniyyat	- 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzeti
kompüter mərkəzində
yükləb sahifələmiş,
"Azərbaycan" nöşrötündə
cap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlər bərabər,
dare üçün gündərlən digər
yazılardakı fikirlər də
Azərbaycan dövlətinin
mənəfətinə uyğun gölməlidir

Ölümləzlərə cavab verilmər
və onlar geri qaytarılmır

Gündəlik
qəzet

Tiraj 5180
Sifariş 1068
Qiyməti 40 qəpik

ALLAH RƏHMƏT ELOSİN!

Milli Aviasiya Akademiyasının rəhbərliyi və kollektivi fizika-riyaziyyat elmləri doktor, professor, AMEA-nın akademiki

ÇİNGİZ OVEYS OĞLU QACARIN

vəfatından kədərləndiklərini bildirir, mərhumun yaxınlarına və qohumlarına dərin hüznələ başsağlığı verirler.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkıfəti Agentliyinin kollektivi İqtisadiyyat Nazirliyi yanında Antiinşas və İstehlak Bazarına Nəzarət Dövlət Xidmetinin rəis müavini Məmməd Abbasbəyliyə atası

ASLAN ABBASOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyi Rus Pravoslav Kilsesi-nin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu

ALEKSANDR İŞEİNİN

vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznələ başsağlığı verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi iş yoldaşları Gülnarə Xubanova anası

TAMARA XƏLİLLOVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzəreti Xidmetinin kollektivi idarətinin sektor müdürü Malik Balakişiyevə atası

ABBAS MÜELLİMİN

vəfatından kədərləndiyini bildirir və dərin hüznələ başsağlığı verir.

Azərbaycan Respublikasının Mənzil İşsəti Dövlət Agentliyinin rəhbərliyi və kollektivi İqtisadiyyat Nazirliyi yanında Antiinşas və İstehlak Bazarına Nəzarət Dövlət Xidmetinin rəis müavini Məmməd Abbasbəyliyə atası

ASLAN ABBASOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznələ başsağlığı verir.